

"Kapital Bank" ASC-də fiziki şəxslərə göstərilən bank xidmətləri üzrə

TARİF CƏDVƏLİ

"Kapital Bank" ASC-nin Məhsullar Komissiyasının "16" iyul 2019-cu il tarixli qərarı ilə təsdiq edilmişdir. Tariflər 10.10.2019-cu il tarixindən qüvvəyə minir.
Protokol № 02

Xidmətin növü	Tarif
Kartın qiyməti - 1 il / 2 il / 3 il	40 AZN / 60 AZN / 80 AZN
Əlavə kart – 1 il / 2 il / 3 il	20 AZN / 30 AZN / 40 AZN
İstifadəyə yararsız kartın yenisi ilə əvəz edilməsi	20 AZN
Kartın təcili hazırlanması üçün əlavə xidmət haqqı	Bakı filialları - 10 AZN, region filialları - 15 AZN
"Emergency Cash Disbursement" (24 saat ərzində xarici ölkələrdə Kart itirildikdə və ya oğurlandıqda kartsız nağd vəsaitin alınması)	Master Card - 100 EUR/ VISA - 180 USD [1]
BirBank mobil tətbiqə qoşulma	Pulsuz
BirBank ilə kartın PIN kodunun dəyişdirilməsi	0,50 AZN
ATM ilə unudulmuş, itirilmiş PIN kodun yenisi ilə əvəz edilməsi	1,00 AZN/USD/EUR
BirBank ilə PIN kod üzrə uğursuz cəhdlərin sıfırlanması və ya kartın blokdan azad edilməsi	1 AZN
Kartın blokdan azad edilməsi	2 AZN
Ödənişlərə əsassız etiraza görə tutulan xidmət haqqı	10 AZN
Bağlanmış hesabların əməliyyat sistemində saxlanması	aylıq 1.00 AZN
Kapital Bankın ATM və filiallarından nağd vəsaitin çıxarılması	1% (min 1,00 AZN/USD/EUR)
Digər bankların ATM-lərindən nağd vəsaitin çıxarılması	1,5% (min 3.50 AZN/USD/EUR)
Ölkə daxilində digər bankların ofislərindən nağd vəsaitin çıxarılması	1,5% (min 5.00 AZN/USD/EUR)
Ölkə xaricində digər bankların ofislərindən nağd vəsaitin çıxarılması	1,5% (min 7.50 AZN/USD/EUR)
Alış-veriş əməliyyatları üzrə komissiya	0%
Ölkə daxilində və xaricində "unique" tipli əməliyyatlar üzrə (mərc oyunları)	3% (min 5,00 AZN/USD/EUR)
Kapital Banka məxsus ATM vasitəsilə vəsaitin köçürülməsi (Cash by Code)	1% (min 1,00 AZN/USD/EUR)
Kartdan karta - Kapital Banka məxsus digər karta vəsaitin köçürülməsi (ATM vasitəsi ilə)	0,2% (min 0.50 AZN/USD/EUR)
Kartdan karta - Kapital Banka məxsus digər karta vəsaitin köçürülməsi (BirBank vasitəsi ilə)	0%
Kartdan karta - Yerli banklara məxsus kartlara vəsaitin köçürülməsi	0.5% (min 1,5 AZN/USD/EUR)
Kartdan karta - Xarici banklara məxsus kartlara vəsaitin köçürülməsi	1,5% (min 3 AZN/USD/EUR)

Kartdan karta - Vəsaitin alınması	0%
Kapital Bankın ofisləri, Cash-in tipli ATM və infoköşk terminalları vasitəsilə karta vəsaitin mədaxil edilməsi	0%
Azərbaycan ərazisində POS-terminal vasitəsilə həyata keçirilən vergi və gömrük ödənişləri üzrə	0,2% (min 0,50 AZN)
Azərbaycan ərazisində POS-terminal vasitəsilə həyata keçirilən inzibati cərimə, dövlət rüsumu və dövlət büdcəsinə digər ödənişlər üzrə	0,5% (min 0,30 AZN)
www.gpp.az internet saytı vasitəsilə aparılan vergi, gömrük,inzibati cərimə, dövlət rüsumu və dövlət büdcəsinə digər ödənişlər üzrə	0,15% (min 0,40 AZN, maks 15.00 AZN)
Konvertasiya: AZN ödəniş kartı hesabları ilə xarici valyutada aparılan mədaxil və məxaric əməliyyatları (cash-in, nağdlaşdırma, kartdan karta)	0%
Konvertasiya: AZN ödəniş kartı hesabları ilə ölkə daxilində aparılan xarici valyuta əməliyyatları	0,00%
Konvertasiya: USD/EUR ödəniş kartı hesabları ilə AZN valyutasında aparılan mədaxil və məxaric əməliyyatları (cash-in, nağdlaşdırma, kartdan karta)	0,00%
Konvertasiya: Digər əməliyyatlar	0,50%
Əmək haqqı kartlarına köçürülən vəsait üzrə	1% (min 1.00 AZN/USD/EUR)

[1] Ödəniş sistemlərinin qaydalarına əsasən müvafiq xidmət üzrə müştəriyə təqdim ediləcək vəsaitin maksimal məbləği 5000 USD və ya ona bərabər ekvivalent təşkil edir.